

Əsl ziyalı, əsl vətəndaş, əsl insan

Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolu- muza nəzər salanda əlimə qələm götürüb yazmaq- da özümü bəlkə də tam haqlı sayıram. Axi bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram. Onunla tanışlığım hələ mək- təb illərindən başlayır. İlk vaxtlardan üzü bəri əv- vəlcə yoldaşlıq, sonralar isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa və qohumluğa əvvilən bu tanışlığın 60 ildən çox tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb, müxtəlif zamanlarda kəsişən, üst-üstə dü- şən məqamları olub və xeyli vaxtdır ki, bizi həm də qohumluq əlaqələri birləşdirir - rəhmətlik qardaşım Fuadın yeganə yadigarı, həyatının mənası saydıǵım Ülvilə onun qızı Cəmilənin gözəl ailəsində indi bir-birindən işıqlı, gözəl balalar böyüyüb ərsəyə çatıblar.



Onun haqqında yazmağı özüme bir də ona görə borc bilirəm ki, unudulmaz Heydər Əliyevlə işlədiyim vaxtlardan ulu öndərin tez-tez təkrarladığı və həmişə önem verdiyi bir fikri heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan düşəndə ulu öndər həmişə deyərdi: Biz gərək belə adamların qədrini bilek, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları milletimizə tanıdırıq. Milletə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ile öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşıatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Bu gün müasirimiz olan Hafiz Paşayev də, heç şübhəsiz ki, milletimiz, xalqımız üçün belə dəyərli və nadir insanlardan biri, qürur duyduğumuz şəxsiyyətlərdəndir.

Taleyi Prezident Heydər Əliyevin etimadı qismət olmuş biri kimi onun bu və ya digər mövzularda düşüncələrini paylaşıdığı unudulmaz söhbətlərinə şahidlik etmək ulu öndərin çox gərgin iş rejimində vaxt ayırib bize bəxş etdiyi böyük tarixi və əvəzsiz mükaflatlar idi. Həmin söhbətlərdən bu mövzu toxunarkən o böyük insan fikirlərini bizim üçün bir qədər de dərinləşdirək deyərdi: Biz indi əsl mənada müstəqil dövlətimizi qururuq. Biz dövlətçilik psixologiyamızı inkişaf etdirməliyik. Bunun üçün milli mənsubiyyətimizi, milli dəyərlərimizi, ənənələrimizi qabartmalı, tarixi şəxsiyyətlərimizi, görkəmləi insanlarımızın təbliğ etməliyik. Bu, bizim xalqımıza hava və su kimi lazımdır. Öz dövlətinin quran xalqın buna çox böyük ehtiyacı var.

Ulu öndərin bu vəsiyyəti bizim üçün müəyyən etdiyi bir yol, əsas fealiyyət programı və istiqamətidir. Bu günlərdə Hafiz Paşayev unudulmaz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordu ilə təltif olunanda bu yüksək mükafatın arxasında han- si hikmetin dayandığı mənim üçün qururverici olduğu qədər də çox anlaşılan idi...

Hafiz Paşayevin simasına alım, pedaqoq, diplomat və

rəhbər işçi kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.

Zəngin potensialı, yüksək təşkilatlılıq qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüs'lərə açıq olması, zamana ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir vəzifədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.

O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışını, həyat və fealiyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır. Onu sevənlər, içdən ona tapananlar və ona bağlananlar onun insaniyyət və alicənablıq qalasına qəlbən pənah gətirib sıyanınlardır.

Amma bu qala da boş yerdə, özü-özüne yaranmayıb. Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biri, yetmiş illik ömrünün tam yarım əsrini çetin, lakin mənali və şərəflə bədii, elmi və pedaqoqi yaradıcılıq işinə həsr etmiş Mir Cəlal Paşayevin ocağından dünyaya gelmişdir.

Böyük ədəbin varisi olan Hafiz Paşayev onun ədəbi irsində xüsusi yer tutan, bədii məfkurəsinin leytmotivi sayılan "Bir gəncin manifesti" romanında tərənnüm etdiyi mənəvi dəyərlər sistemini müasir dönmədə özündə tam şəkildə təcəssüm etdirir. Ədəbi zirvəye aparan yoluna cığır açan və müəllifə böyük oxucu auditoriyası qazandıran, bu gün də qəlbəri riqqətə gətirən "Bir gəncin manifesti" romanında əsas qəhrəman Baharı o dənəmin mürəkkəb və qorxulu ictimai-siyasi mühitində, həqiqiliğə, ədalətsizliyə qarşı mübarizə aparan gənc kimi təsvir edərkən Mir Cəlal Paşayev personajın mənəvi dənəsinin və dəyərlərinin ədəbi material üzərində manifestini yaratmışdır. Mir Cəlal Paşayevin oğlu Hafiz Paşayev isə həmin ədəbi materialın qayəsinin, müsbət qəhrəmanın daxili dənəsinin və etik normalarının bu gün müasir real həyatda inikasıdır.

Ədəbi yaradıcılığa dövrü mətbuatda dərc olunan şeirləri ilə başlayan Mir Cəlal Paşayev sonralar öz qələmini müxtəlif

ədəbi janrlarda sınayaraq bir-birindən dəyərli, koloritli əsərlər yazmış, real həyat lövhələrini əks etdirən saysız-hesabsız ocerklər, hekayələr, novel-lalar müəllifi kimi tanınmış, böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malik dərin məzmunu romanları ilə həyat fəlsəfəsini və ədəbi məfkurəsini ortaya qoymuşdur. Mir Cəlal Paşayevin fealiyyəti təkcə ədəbi yaradıcılıq amplitudası ilə məhdudlaşmadı. O, Azərbaycan elminin, ədəbiyyatşunaslığının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, bir-birindən sanballı fundamental nəzəri əsərlər yazımışdır.

Azerbaycanın ali məktəblərinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin hörmətli, sevimli müəllimi, nüfuzlu professoru kimi bu gün də xatirələrdə yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, mənəvi təmizlik, səmiyyət mütəcəssəməsi, ailəsi-ni, övladlarını hədsiz məhəbbətlə sevən sadiq bir ailə başçısı idi. Onun bir ifadəsi isə indi də dillər əzberidir: "Həyatımda yaratdıǵım ən böyük əsər ailəmdir".

Bu ailənin hər bir üzvü Mir Cəlal ruhunun və mənəviyyatının daşıyıcı olub, ister öz şəxsi həyat nümunəsi ilə, isterse de ictimai həyatda rol ilə bütövlükde cəmiyyətin safığına xidmet edir. Bunu Hafiz Paşayevin timsalında açıq-aydın görmək olar.

Hafiz Paşayev özü də bu-nu inkar etmir. Söhbətlərindən birində dediyi kimi, "mənim stilim sonradan düşünülməyib, mənim stilim atamdan, anamdan gəlir - o həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışq. Bize bütün bunları onlar, valideynlərimiz veriblər, nece variqsa eləyik".

Prezident İlham Əliyevin Diplomatik Akademiyən yaradılması ilə bağlı tapşırığı Hafiz Paşayevi özünüfadə üçün bəlkə də ən doğru üvana yetirmişdir. ADA Universitetində onun təkcə geniş biliyi, zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti deyil, həm də mənəvi dənəsi öz əksini tapır. Vətənini hədsiz məhəbbətə sevən, Vətən sevgisi hər şeyden üstün olan bir insan üçün Vətənə xeyir verməyin, Vətənə xidmətin en kompleks məkanı bəlkə də Vətən üçün vətəndaş yetişdirən bir ocaq yaratmaqdır.

ADA Universitetinin arxi- tektrurası da Hafiz Paşayevin ruhuna çox uyğun gəlir. Bura- da Qız qalasının, vaxtilə qon-

şuluğunda yaşadığı köhnə "In-turist" in də elementlərini görəmək olar. İstər memarlıq üslubu və həlli-gə görə, istərse də mühəndis-kommunikasiya qurğularının mükəmməlliyi və səmərəliliyi baxımından Azərbaycanda ilk dəfə orijinal bir sistem ilə təchiz olunmuş, Amerikada həm iqtisadi, həm ekoloji baxımdan "ağlı bina" kimi qiymətləndirilən bu tikilinin daxiliindəki universitet ab-havası da sanki Hafiz Paşayevin ruhuna və qayəsinə uyğundur. Bura sanki elm məbeddi, bilik evidir, burada hər şey rahat və cəlbedicidir, burada hər bir tələbə və müəllim özünü doğma divarlar arasında olduğu kimi hiss edir.

Heç şübhəsiz ki, ADA Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış mühitdir. Hafiz Paşayevin şəxsi keyfiyyətləri ona universitetdə bele bir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə svoq edən bir məkan yaratmağa imkan vermişdir. Bu gün "ADA" icmasının üzvü olan hər kəs - istər müəllim, istər tələbə, istərse də di- gər işçilər üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək və bir məqsəd ətrafında birləşmişdir - dürüstlük, səda-qət, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyət vətənə xidmet. Bu, Hafiz Paşayevin ali məqsədidir və bu məqsədi universitetdə gerçəkləşdirə bilmişdir. Hafiz Paşayev inanır ki, bu günün məzunları ADA Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar. O, həmçinin universitetdə çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verərək deyir:

- Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagö- rüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə cevirilir.

Bu gün Hafiz Paşayev ADA Universitetini yaratmaqla həm də bir təhsil oazisi yaradıb. Bu il ilk bakalavr buraxılışını həyata keçirən bu universitet sanki Hafiz Paşayevin simasıdır. Universitetdə təhsil işinin təşkili, universitet mühi-ti ilə Hafiz Paşayev sanki özünü ifade edir, tarixən və bu gün de "qara qızıl" ilə tanınan ölkəsinin "insan qızılı" ilə zənginləşməsinin fərqlindədir. Hər bir dövlətin və xalqın sabahi barədə təsəvvürün onun bugünkü gencləri tərəfindən yaradıldığı qənaətində olan Hafiz Paşayev tək elmlı, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissələri ilə seçilən məzunlar yetişdirilməsini başlıca vəzi-fəsi hesab edir.

Buna görə de ADA Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq mesuliyyəti və ictimai fealiyyəti istiqamətlə-nən layihələr həyata keçirir. Ən yaxşı layihələr Hacı Zeynalabdin Tağıyev adına müka-fata layiq görülür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışlığı hər bir vəzifədə Azərbaycanın maraqlarını her şey-

dən üstün tutub. Onun istə si-yasi, istə elmi, istə ictimai fealiyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmet edib. ADA Universitetinin yaradılmasında və bugünkü nailiyyətlərində onun rolu əvəzsizdir.

Hafiz Paşayev haqqında danışarkən onun ailəyə münasibətindən xüsusi söz açmalı olursan. Yuxarıda dediyim kimi, bu münasibətlər ailəsini özünün ən böyük əsəri adlan-dıran Mir Cəlal ənənələri üzərində yaşayır. Bu münasibətlərin kökü nəsillərin qarşılıqlı təsiri formasında, Hafiz Paşayevin öz-özünü qiymətləndirdiyi kimi, onun valideynlərin-dən gelir. Ve bu münasibətlər Hafiz Paşayevin doğmalarına, ailə üzvlərinə, ətrafindakılara heç bir deformasiyaya uğramadan, sevgi, səmimilik və səda-qət dərəcəsini zərrə qədər də itirmədən tam həcmə transformasiya olunur. Bunu canı qədər sevdiyi qardaşı hörmətli Arif müəllim də, bacıları Elmira xanım və Ədibə xanım, sidq-ürəkdən bağlı olduğunu həyat seçimi Rəna xanımda, hamısını bir məxərcədə "balalarım" adlandırdığı oğul-qız övladları Camal və Cəmilə, nəveləri Fuad, Musa, Cəlil və Əmir də eyni dərəcədə öz-lərində hiss edirlər. Deyərdim ki, valideynə, bacı-qardaşa, ailəyə və övladı münasibət Hafiz Paşayev bütövlüyünün ayrılmaz tərkib hissəsidir.

Təbii ki, Hafiz Paşayev haqqında danışarkən onun müstəqil Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri kimi fealiyyəti ilk növbədə göz önüne gelir. Tale-ele gətirmişdir ki, bu dövdə mən onunla həm də çox six əməkdaşlıq şəraitində işləmisi. Mən Azərbaycanın səfiri və əsl Vətən oğlu kimi Hafiz Paşayevin necə fədakar-casına və gərgin işlədiyinin də, Azərbaycan naminə han-sı çətinliklərə sinə gərdiyinin də, eyni zamanda, Amerikanın nüfuzlu siyasi dairələrin-de nə qədər böyük hörmət və ehtiramla qarşılandığının da şahidiyəm. Bu hörmət və ehtiram o, Amerikada bir alim kimi fizika sahəsində tədqiqatlar apardığı 70-ci illərdən, eyni zamanda, bir diplomat kimi, yüksək peşəkarlığı və ali dəyərlərlə yaşayan bir zi-yalı kimi şəxsi keyfiyyətləri hesabına qazanmışdır.

Bəlkə ele buna görə də onun xidmətləri, daşıdığı vəzi-fələr, fealiyyəti ilə bağlı tutdu-ğu məqamlar müxtəlif olsa da, mənim üçün o, həmişə Azərbaycanın müstəqilliyinin ilk çağlarında, Amerika kimi fö-qəldövlətlə Azərbaycanın diplomatiq münasibətlərinin ən çətin nöqtədən qaldırılaraq bugünkü səviyyəyə yüksəldil-məsində indinin özündə də bütün varlığı ilə çalışan səfir Hafiz Paşayev kimi qalacaq.

Əslində o, ele həmişə səfir olub və bu gün də, sözün hərfi və məcazi mənasında, səfir - Vətənin Səfiri, xalqın Səfiri. Onun həyat yolu isə bütövlükdə əsl ziyalı, əsl vətəndaş, əsl insan haqqında mani-festdir.

Dilarə SEYİDZADƏ, tarix elmləri doktoru, professor